

# Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir



## Məbədin Başçısı İsayə Baş Çəkir



Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Byron Unger; Lazarus  
Uyğunlaşdırən: M. Maillot; Sarah S.

Alastair Paterson

Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)


BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada

©2020 Bible for Children, Inc.  
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.




İsa bir gün məbədə gedəndə O,  
insanların Allahın evinə hörmətsizlik  
göstərdiklərini gördü. Onlar məbədə  
heyvan satır və pul dəyişirdilər.

Kəndirlərdən qamçı düzəldərək, İsa alverçiləri məbəddən qovdu. O əmr etdi: “Bu şeyləri buradan götürün. Atamın Evini bazara döndərməyin”. İsa Öz Atasının Evini sevirdi.




3

Rəhbərlər İsanın məbədi təmizləməyə hüququ olduğunu göstərməyə əlamət tələb etdilər. İsa cavab verdi: “Bu məbədi dağıdın və Mən üç gündə onu yenidən quracağam”. Mümkün deyil! Bu məbəd qırx altı ilə tikildi.




4

Lakin İsa Öz bədənini haqqında danışdı. Məbəd kimi, Onun bədənini Allahın yaşadığı yer idi. İsanın çarmıxda öləcəyinə baxmayaraq, O, Allahın Onu üçüncü gündə ölümlər arasından dirildəcəyini bildirdi.



5

Axşam məbəd rəhbərlərindən biri İsayə baş çəkdi. İsanın etdiyi möcüzələrə görə Onun Allah tərəfindən göndərildiyini bildirdi. Nikodim Allah haqqında daha çox öyrənmək üçün İsanın yanına gəldi.



6

İsa Nikodimə dedi ki, insanlar Allahın Padşahlığına girmək üçün yenidən doğulmalıdırlar. Yaşa dolmuş adam yenidən necə körpə ola bilər? Bundan əlavə, o, dindar adam idi. Bu kifayət deyildi?



7

İsa izah etdi: “Ruhdan doğulan ruhdur. Allahın Ruhu külək kimidir. İnsanlar küləyi nə görür, nə də ki, başa düşürlər. Onlar yalnız küləyin etdiyi şeyləri görürlər”.



8



İsa Nikodimə İsrail övladlarının uzun illər Musaya deyindiklərini xatırladı. Onlar qışqırırdılar: “Bizim yeməyimiz, suyumuz yoxdur və biz Allahın bizə verdiyi çörəyə nifrət edirik”.

9




İnsanların günahları Allahı qəzəbləndirdi. O, onların arasına zəhərli ilanlar göndərdi. İlanlar insanları sancdı. Çoxları öldü.

10




“Biz günah işlətmişik”. İnsanlar yalvardılar: “Dua et ki, Rəbb bu ilanları götürsün”. Beləliklə, Musa dua etdi. Lakin Allah ilanları götürmədi.

11




Allah Musaya tuncdan ilan düzəltməyi və onu dəyənəyin üzərinə qoymağı əmr etdi. Allah söz verdi: “İlan sancan hər bir kəs dəyənəyin üstündəki ilana baxanda yaşayacaq”. Musa tuncdan ilan düzəltdi və ona baxan hər bir kəs sağaldı.

12




İsa Nikodimə dedi ki, Bəşər Oğlu da tunc ilan kimi yuxarı qaldırılmalıdır. İsa günahkarlara görə çarmıxda öləcəyi barədə danışdı.

13



İsa dedi: “Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun”.

14



Bu o deməkdir ki,  
İsaya inanan hər  
bir kəs Allahın  
ailəsinə  
doğulur.

15

Bəlkə Nikodim həmin gecə İsanın  
şagirdi olmadı. Lakin illər sonra  
Nikodim çarmıxa çəkilmiş Allahın  
Oğlunu dəfn etməyə kömək  
etməklə İsanı sevdiyini və  
Ona inandığını göstərdi.



16

Bundan sonra İsa və Onun şagirdləri şimala doğru səyahət  
etməyə yola düşdülər. Başqa insanlar da Allahın Padşahlığı  
haqqında eşitməli və Nazaretli İsaya, Allahın Oğluna  
inanmaq şansına malik olmalı idilər.



17

Məbədin Başçısı İsaya Baş Çəkir

Allahın Sözü, Müqəddəs Kitabdan  
olan bir hekayədir

Yəhya 2-3, Saylar 21

“Kəlamının açılanması nur saçır”.  
Məzmur 119:130

18

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı  
istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın  
cəzası ölümdür, lakin Allah səni o qədər çox sevdi ki, O, Öz yeganə  
Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq  
üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan  
və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi  
gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə  
yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de:  
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə  
ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,  
həyatıma gəl və mənim günahlarıma bağışla ki, mən indi yeni həyata malik  
ola və bir gün Sənilə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət  
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

20

Son

41

60

19